

Fərqli düşüncə

Xüsusi
daycest
buraxılışı

Xəbər və fikir jurnalı • №06 (46) • 14.02.2011



AzadliqRadiosu.az®

**İsrail vətəndaşlarını
Azərbaycana səfər
etməməyə çağırır**

səh.3

**Masallıdakı partlayışa nə
səbəb olub?**

səh.5

**Bayrağın qonşularını
köçürürlər**

səh.6

**Ухудшение в
Карабахском урегулиро-
вании**

səh.7

**"The Washington Post"
yənə İlham Əliyevdən
yazır**

səh.8

**Gədəbəyli qəssabın
rüşvətlə mübarizəsi**

səh.10

**Azərbaycan-Gürcüstan:
iki fərqli ölkə**

səh.11

**Tunis prezidentinin arvadı:
«Təyyarəyə min, axmaq...»**

səh.14

Bakıda 1 milyarda stadion?

İqtisadçı Zöhrab İsmayıl Bakıda tikiləcək Olimpiya stadionunun xərcləri haqda deyir ki, 1 milyard dollara bir yox, üç stadion tikmək olar: "Məsələn, Türkiyədə istifadəyə verilmiş "Türktelekom Arena"ya 382 milyon dollar xərc çəkilib. Orda infrastruktur yenidən quruldu, yeni metrostansiya çəkildi».

səh.4



İlham Əliyev: «Korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır»

"Bütün vətəndaşlardan xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına məlumat versinlər". Bu sözləri prezident İlham Əliyev Qazaxda olarkən deyib.

səh.8




Hüsnü Mübarəkin bank hesabları da donduruldu

Fevralın 11-də prezident Hüsnü Mübarəkin istefasından sonra Misirdə bayram əhvali-ruhiyyəsi hökm sürür. İnsanlar 30 illik diktaturaya qalib gəldiklərinin sevincini yaşayırlar. ABŞ prezidenti Barak Obama bu hadisəni "bizi ruhlandıran tarixi gün adlandırır".

səh.2



Göstərici



Daha bir diktatorun sonu

Hüsnü Mübarəkin bank hesabları da dondurulub

Fevralın 11-də prezident Hüsnü Mübarək istefa verdikdən sonra Misirdə bayram əhvali-ruhiyyəsinin hökm sürür. İnsanlar 30 illik diktaturaya qalib gəldiklərinin sevincini yaşayırlar. Ölkəni seçkilərə qədər ordu idarə edəcək. 18 gün davam edən Misir üsyanında 300-dən çox insanın öldüyü bildirilir. Misirli etirazçılar Tunisdə baş vermiş üsyanı, prezident Bin Əlinin ölkədən qovulmasından ruhlandırdılar.



Barak Obama

OBAMA: TARİXİ GÜNDÜR

Amerika prezidenti Barak Obama Misir prezidenti Mübarəkin istefası ilə bağlı xüsusi bəyanat verib. O bildirib ki, hər bir insanın həyatında onun tarixi məqama şahidlik etdiyi çox az günlər olur. Fevralın 11-i məhz belə günlərdəndir. Onun sözlərinə görə, Mübarəkin istefası "son yox, başlanğıcdır". Obama deyib ki, hakimiyyətin ötürülməsi prosesinin dinc şəkildə baş verəcəyinə ümid edir. Amerika prezidenti deyib ki, Misirdə azad seçkilər keçirilməli, bütün siyasi qüvvələrə öz fikrini ifadə etmək üçün şərait yaradılmalıdır. Obama bildirib ki, ABŞ Misirlə dostluq əlaqələrini davam etdirəcək. Demokratiyaya keçid üçün əlindən gələn yardımı göstərəcək. ABŞ prezidenti deyib ki, Misirdəki hadisələr insan ləyaqətinin böyük qüvvə olduğunu göstərdi.

Barak Obama "Sizlər bununla bizləri, bütün dünyanı ruhlandırdınız". Obama Misir gəncliyinin yeni texnologiyalara,

yaradıcı ideyalara meyilli olmasını yüksək qiymətləndirib.

ORDUNUN QISA BƏYANATI

Hüsnü Mübarəkin istefasından sonra ordunun sözcüsü dövlət televiziyasında bəyanat verib. Çox qısa bəyanatda sözcü Mübarəkin istefasından sonra ordunun keçid dövrü üçün ölkədə hakimiyyəti ələ aldığını, amma bunun seçkili orqanlarının səlahiyyətlərindən məhrum edilməsi anlamına gəlmədiyini deyib. Ordunun sözcüsü prezident Mübarəkin "müharibə və sülh dövründə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərini" deyib. Amma eyni zamanda "azadlıq uğrunda şəhid olanlar qarşısında baş əydiyini" bildirib və efişdə onlara ehtiramını bildirmək üçün hərbi salam verib.

İSTEFAYA REAKSİYALAR

Almaniya kansleri Merkel Mübarəkin istefasını alqışlayıb, fevralın 11-ni Misir üçün "tarixi məqam" adlandırıb. Misir prezidenti Mübarəkin istefasından sonra BMT-nin baş katibi Pan Ki Mun bildirib ki, ölkədə hakimiyyətin "şəffaf, nizamlı şəkildə ötürülməsinə", azad və ədalətli seçkilərin keçirilməsinə, mülki hakimiyyətin formalaşacağına ümid edir.

İsveçrə isə Misirin keçmiş prezidenti Hüsnü Mübarək və onun ailəsinə aid ola biləcək bank hesablarını dondurub. Bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Misir müxalifətinin liderlərindən olan Məhəmməd əl-Baradəy Mübarəkin istefasına münasibət bildirib: "Bu mənim həyatımın ən böyük hadisəsidir. Misir azad oldu".

Avropa Birliyi də Mübarəkin istefasını alqışlayıb. AB bunu "Mübarəkin xalqın səsine qulaq asması" kimi qiymətləndirib. Birliyin xarici əlaqələr idarəsinin rəhbəri Ashton deyib ki, bu, ölkədə islahatları sürətləndirəcək. Ərəb Liqası da Mübarəkin istefa qərarını alqışlayıb.



İsa Qəmbər

Mübarəkin istefası Bakıda necə qarşılandı?

XALQ HAKİMİYYƏTİ İMKANI

"Çox böyük bir hadisədir. Misir xalqının həyatında həddindən artıq önəmli hadisədir. Misirin müstəqilliyini əldə etməsi qədər önəmli bir gündür". Müsavat Partiyasının başkanı İsa Qəmbər bu fikirdədir. O, hesab edir ki, bu hadisə Misirin, regionun həyatında da, global miqyasda da çox böyük dəyişikliklərə təkan verəcək.

GÖRƏK...



Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, zaman keçəndən sonra bu hadisələrin mahiyyətini daha aydın görmək olacaq: "Bundan sonra görək Misirdə hansı hadisələr baş verəcək, bu hadisələrin trayektoriyasını, dinamikasını, anatomiyasını izləyək, ondan sonra baxaq görək bu cür hərəkət, dövlət başçısına hakimiyyətdən getmək üçün göstərilən təkidlə tələb və axıdılan qanlar Misir xalqına fəlakətlər gətirəcək, ya firavanlıq gətirəcək".

GƏLƏCƏK XALQLARINDIR, DEMOKRATİYANINDIR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli düşünür ki, Hüsnü Mübarəkin istefası dünyanın bütün əziz, hüququ tapdanan xalqları üçün bir uğurdur: "Misir xalqı gözüümüzün qarşısında tarix yazdı. Növbəti dəfə xalqın ən böyük güc olduğunu, ən qəddar tiranlara da qalib olmaq iqtidarında olduğunu sübut elədi. İnanıram ki, Misir xalqının qələbəsi dünyada bütövlükdə demokratikləşmə prosesinə ciddi təkan verəcək. Gələcək xalqlarındır, demokratiyanındır".

Durna Səfərli

«Amnesty International» gənclərin həbsini pisləyir



Cabbar Savalan

«Amnesty International» AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanın həbsiylə bağlı bəyanat yayıb.

Təşkilat narahatdır ki, hakimiyyət ifadə azadlığı vasitələrini məhdudlaşdırmaq üçün səylərini bundan sonra daha da artıracaq. 20 yaşlı tələbə Cabbar Savalan fevralın 5-də Sumqayıtda həbs edilib. Onun həbsi «Facebook»da insanların Azadlıq Meydanına «Qəzəb günü»nə

çağırışından sonraya təsadüf edib. Sumqayıt polisi onun üstündən 0.7 qram narkotik maddə tapıldığını deyir. Həbsdən 1 ay əvvəl isə o, Azərbaycan prezidenti haqqında Türkiyə qəzetinin yazdığı tənqidi məqaləni öz «Facebook» səhifəsində yayımlamışdı. Cabbar Savalan həm də 20 Yanvar Günü Şəhidlər Xiyabanındakı etirazçılardan idi.

«Amnesty International» narahatdır ki, narkotik ittihamı Cabbar Savalanın siyasi fəaliyyətinə görə verilmiş cəzadır və başqa gənc fəalları da ifadə azadlığının qarşısını almağa yönəlib. Təşkilat Azərbaycan hakimiyyətini çağırır ki, Cabbar Savalanın ədalətli məhkəmə hüququ təmin edilsin və dərhal azadlığa buraxılsın.

Durna Səfərli

Yol hərəkəti haqqında qanuna dəyişiklik edilə bilər



Vaqif Əsədov

«Mental xüsusiyyətlərimizlə bağlı bir sıra göstəricilər var ki, onlardan biri avtomobil idarəetmə mədəniyyətinin aşağı olmasıdır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyib.

Yol polisinin rüsvətlə mübarizəsinə toxunan Vaqif Əsədov qeyd edib ki, korrupsiya hallarına qarşı bütün instansiyalarda

mübarizə aparılır. Hər hansı vətəndaş müraciət edərsə, ona bu barədə məlumat verilə bilər. Bəzi yollardakı xəbərdarlıq nişanlarında sürət həddi qanunvericilikdə nəzərdə tutulandan artıq göstərilir. Vaqif Əsədov deyir ki, yəqin ki, bundan sonra qanunvericilikdə dəyişiklik ediləcək: «Qanunda konkret göstərilir ki, avtomagistralda kütləsi 3.5 tona qədər olan nəqliyyat vasitələri saatda 110 km sürətlə hərəkət etməlidir. Hazırda aeroport və bir neçə başqa istiqamətdə sürət həddinin saatda 120 km seçilməsi üçün yol nişanları qoyulub. Yəqin ki, yol hərəkəti haqqında qanuna əlavə və dəyişikliklər ediləcək. Hər halda qanunda saatda 120 km sürətlə hərəkət edilməsi nəzərdə tutulmayıb».

**Xədicə İsmayılova,
Kamran Mahmudov**

İsrail vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırır

İsrailin terrorla mübarizə qərarı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. İsrail vətəndaşlarının səfər etməsi məqbul sayılmayan ölkələr sırasında Azərbaycanın da adı var. Bundan başqa, siyahıda Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, FİL Dişi Sahili, Mali və Mavritaniya da var. Xəbərdarlıq

«Hizbullah»ın liderlərindən İmad Muqniyenin ölümünün üçüncü ildönümü ilə əlaqədardır. Yanvarın 31-də ABŞ və Böyük Britaniya da öz vətəndaşlarına Azərbaycanda gözlənilən mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Lakin təhlükənin xarakteri və məlumatın mənbəyi barədə heç bir şərh verilməyib.

APA



İçərisində azərbaycanlıların olduğu gəmi batdı

Fevralın 13-də səhər saatlarında Qara dənizin Soçi akvatoriyasında Türkiyəyə məxsus «Beşiktaş» yük gəmisi qəzaya düşüb. Güclü fırtına nəticəsində gəmi ikiyə bölünüb, ön hissəsi qoparaq batıb. 12 nəfərlik gəmi heyətinin 2 üzvü itkin düşüb. Yerdə qalanlara xilas edilib.

Tanzaniya bayrağı altında üzən «Beşiktaş»ın heyəti arasında Rusiya, Türkiyə və Azərbaycan vətəndaşları da var. Azərbaycan vətəndaşları 39 yaşlı Səyyad Sadıqov və 42 yaşlı Sahib Həsənov xilas olunub. İtkin düşən iki nəfərsə Gürcüstan və Makedoniya vətəndaşlarıdır.

AzadlıqRadiosu.az saytında həmçinin oxuyun



Metyu Brayza nəyə gülür?



«Twitter» 10 milyard dollara qiymətləndirilir



Sulutəpədə spikerlə fəhlənin qonşuluğu

Bakıda bir milyarda stadion?



BAKİ OLİMPIYA STADİONU NEÇƏYƏ BAŞA GƏLİR?

«2011-ci ildə Bakıda yeni, möhtəşəm, gözəl Olimpiya stadionunun təməl daşı qoyulmalıdır. Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir». Bunu ötən ilin sonunda Azərbaycanın dövlət başçısı İlham Əliyev demişdi. Həmin stadion Böyük Şor gölünün yanında inşa olunmalıdır. 64 min nəfərlik, FIFA VƏ UEFA standartlarına uyğun tikilməli stadionun sifarişçisi Dövlət Neft Şirkətidir. Layihə müəllifi isə Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkətidir. Yerli mətbuat bu stadionun bir milyard dollara başa gələcəyini yazır.

Amma həm layihə müəllifi, həm də sifarişçi şirkət bu məlumatı təsdiqləmir.

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosuna layihənin tamamlanmadığını deyir. Ona görə də stadionun neçəyə başa gələcəyinin, hansı şirkət tərəfindən tikiləcəyinin bəlli olmadığını bildirir.

Erdinc Çiftçi: «BU LAYİHƏ 400-500 MİLYON DOLLARA BAŞA GƏLƏR»

TOCA şirkətinin memarı Erdinc Çiftçi isə deyir ki, layihələndirmə davam etdiyi üçün qiymət söyləmək çətinidir. Şirkət rəhbərinə deyirik ki, yerli mətbuat bu layihəyə bir milyard dollar ayrılacağını yazır. Cavabı bu olur: «O bir az yüksək rəqəm kimi gəldi mənə. Bir milyard dollar çoxdur. Dünyada buna bənzər nü-

munələr var. 400-500 milyon dollara 64 min nəfərlik stadionlar tikilir. Amma bəlkə burda özəl bir şeylər düşünülə, qiymət o rəqəmə yaxınlaşa bilər».

Ərdinc Çiftçinin söylədiyinə görə, onlar layihə üçün böyük miqdarda pul almayacaqlar.

«BİR MİLYARDA ÜÇ STADİON TİK- MƏK OLAR»

İqtisadçı Zöhrab İsmayıl deyir ki, bir milyard dollara bir yox, üç stadion tikmək olar: «Fantastik rəqəmdir. Bu rəqəmə üç stadion tikmək olar. Özü də tam standartlara uyğun. Faktlar var. Məsələn, Türkiyədə istifadəyə verilmiş "Türktelekom Arena"ya 382 milyon dollar xərc çəkilib. Amma bu stadion şəhərdən bir az aralıda, bir təpədə inşa olunub. Orda infrastruktur yox idi, yenidən quruldu, yeni metrostansiya çəkildi».

Zöhrab İsmayıl başqa bir nümunə də gətirir. "Lukoil" Neft Şirkəti Rusiyada 2018-ci ilə kimi yeni stadion tikmək istəyir. Şirkət bu stadionun 235 milyon avroya başa gələcəyini bildirir. Həmin stadion təxminən 50 min yerlikdir. Ekspert deyir ki, 5-10 min yerin az və ya çox olması milyonlarla dollar fərq yarada bilməz.

Erdinc Çiftçi isə deyir ki, Türktelekomun tikdiyi, sadəcə, futbol stadionudur. Onlarsa Bakıda Olimpiya Stadionu tikirlər.

Yeri gəlmişkən, Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçidə mərkəzi olimpiya stadionu, böyük və kiçik buz meydançalarına birgə təxminən 580 mi-

lyon dollar xərclənməlidir. Təşkilatçılar bunu da deyirlər ki, Rusiya dünyanı yer-siz dəbdəbə və xərclərlə heyrətləndirməməlidir.

«ARDNŞ QIYMƏTİ DEMƏLİDİR»

İqtisadçı Zöhrab İsmayıl görə, Dövlət Neft Şirkətinin stadionun neçəyə başa gələcəyini deməməsi normal deyil: «Bu gün bir milyarda dediyi bina sabah milyard yarıma başa gələ bilər. Xüsusən də Dövlət Neft Şirkətinin inşa etdiyi müalicə diaqnostika mərkəzləri, məktəblər nəticədə elan olunan qiymətdən 1,5-2 dəfə baha inşa olunur. O zaman da deyirdilər ki, rəqəm deyə bilmərik».

Zöhrab İsmayıl görə, hökumət bu cür layihələri reallaşdırarkən şəffaf olmalı, tender keçirməli, münasib qiymət təklif edən şirkətlərə üstünlük verməlidir.

TOCA – NEFT ŞİRKƏTİNİN KÖHNƏ TANISI

Yeri gəlmişkən, TOCA Dövlət Neft Şirkətindən birinci dəfə deyil sifariş alır. Buna qədər ARDNŞ üçün Buzovnada ofis və yaşayış binasını layihələndirib. "Neft Daşları"ndasa kiçik bir istirahət guşəsinin.

Bundan başqa, şirkət Yevlaxda Toxumçuluq Zavodunun layihəsini (Bu layihənin 2010-cu ildə Dünya Memarlıq Festivalında birinci yeri qazandığı deyilir) verib.

DUBAYDA VƏ AZƏRBAYCANDA İŞLƏYƏN ŞİRKƏT

Maraqlıdır ki, bu şirkət neft pullarının axdığı Dubayda və Azərbaycanda daha çox populyardır, nəinki Türkiyədə. Üstəlik də bahalı layihələrə imza atır. Bunu TOCA-nın Azərbaycandakı oliqarxlara bağlı olmasıyla izah edənlər də az deyil. Amma şirkət rəhbəri deyilənləri rədd edir:

«Bizim layihələrimiz gözəldir, başqa səbəb aramağa gərək yox. İndi Azərbaycanda böyük layihələr hazırlanır, önəmli bazardır. Türkiyədən daha çox önəmli bazardır. Türkiyədə bu qədər böyük layihələrin reallaşması mümkün deyil».



Zöhrab İsmayıl

Şahnaz Bəylərqızı

“Stratfor” mümkün inqilab ocaqları sırasında Azərbaycanın da adını çəkir

Misirdə davam edən etiraz askiyaları keçmiş sovet respublikalarında da belə hadisələrin ehtimalları haqqında söz-söhbətlərə səbəb olub. ABŞ-da fəaliyyət göstərən “Stratfor” Araşdırmalar Mərkəzi fevralın 10-da bu mövzuda təhlilini yayıb.

Mərkəz qeyd edir ki, belə hadisələrin keçmiş SSRİ ölkələrində baş verməsi ehtimalları o qədər də əsassız deyil. Çünki bu ölkələrin çoxuna avtoritar liderlər rəhbərlik edirlər. On illərdir həmin ölkələri idarə edən bu liderlər müxalifəti təzyiq altında saxlayırlar. Amma Misirdə bu postsovet məkanı arasında bəzi fundamental fərqlər var. Həmin fərqlər “Misir effekti”nin keçmiş sovet ölkələrinə yayılması ehtimallarını zəiflədir.

“Stratfor” qeyd edir ki, keçmiş sovet respublikaları arasında 4-də inqilab potensialı bir qədər yüksəkdir. Bunlar Tacikistan, Qırğızistan, Ermənistan və

Azərbaycandır. Bu ölkələrdə rejimlərin sabitliyi və təhlükəsizliyi üçün daha çox gizli problemlər var. Bu ölkələrin demək olar hamısında müxalifət qüvvələri, zəif iqtisadiyyat var, Ermənistan istisna olmaqla əksəriyyətində islamçı qruplar küncə sıxışdırılıb.

Ona görə də etiraz aksiyaları və müxalifət qruplarının həmin ölkələrdəki rejimlərə ciddi problem yaratması ehtimalı daha çoxdur. Amma, əlbəttə, bu o demək deyil ki, həmin 4 respublika da Misirdəki ssenari ilə üzləşəcək. Məsələn, Misirdəki hadisələr başlayandan bəri Azərbaycanda hakimiyyət müxalifətdən və sosial qruplardan təzyiqlər alır. Yanvarın əvvəlindən Təhsil Nazirliyinin ölkədə orta məktəb şagirdlərinə hicab geyinməyin qadağan edilməsinə görə Bakıda etiraz askiyaları keçirildi. Son vaxtlar bu mübahisə bir qədər səngisə də, xaricdən İran kimi ölkələr hicab qadağasını gündəlikdə saxlamağa çalışırlar.



- MİSİRİN KEÇMİŞ SOVETLƏRDƏN FƏRQİ
- DİKTATORLARI XALQ DƏSTƏKLƏYİR?
- ERMƏNİSTANDA İNQİLAB RİSKİ ÇOX DEYİL?
- İNQİLABIN QABAĞINI KƏSƏN BAŞQA SƏBƏBLƏR

**Məqalənin tam mətnini
AzadlıqRadiosu.az
saytında oxuyun.**

Masallıdakı partlayışa nə səbəb olub?



Fevralın 7-də Masallı Telekommunikasiya Qovşağında baş verən qəza nəticəsində 4 mərtəbəli binanın bir tərəfi yuxarıdan aşağı bütünlüklə dağılıb. Binanın 2-ci mərtəbəsində dağıntı daha çox olub, tavan dağılaraq 1-ci mərtəbəyə tökülüb. Qəza nəticəsində qovşağın 2 işçisi ölüb, 3-ü xəsarət alıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Rabitə və İnformasiya Texnologiyaları naziri ilə Fövqəladə Hallar nazirinin müavini hadisə yerində olublar.

**«TİKİNTİ NORMATİVLƏRİ
POZULUB»**

AzadlıqRadiosunun bölgə müxbiri xəbər verir ki, kənd və qəsəbə ATS-lərinin

bir çoxu işləsə də, internetə çıxış kəsilib. Həmçinin rayonun qaz təminatı 20 saata yaxın – fevralın 7-si saat 14-dən 8-i səhər saat 10-dək dayandırılıb. Elektrik enerjisi şəhərə və kəndlərə fasilələrlə verilir.

Hadisənin başvermə səbəbi barədə rəsmi məlumatda isə deyilir ki, partlayış texnogen səbəbdən baş verə bilər. Masallıdan AzadlıqRadiosunun əməkdaşı Müstəcab Məmmədov: «Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyev bu işdə xarici qüvvələrin iştirakını istisna edir. Deyir, ehtimal var ki, binanın inşasında tikinti normativləri pozulub. Yəqin ki, qəza da bu səbəbdən baş verib. Amma yekun sözü istintaq orqanları deyəcək».

**«HAMİ PARTLAYIŞ BAŞ
VERDİYİNİ DEDİ»**

Müstəcab Məmmədov Masallı sakinlərinin hadisə ilə bağlı fərqli fikirdə olduqlarını bildirir: «Masallı sakinlərindən Mətləb Dadaşi deyir ki, binada qaz xətti olmayıb. Bu, partlayışa daha çox oxşayırdı. Yəqin ki, kimlərsə dövlət çevrilişində günahlandırmaq istəyirlər.» Masallı rayon Boradigah kənd sakini, hadisə zamanı yaxınlıqda olmuş Rafiq Məmmədov da partlayış baş verdiyini

söyləyir: «Bina çöksəydi, bu qədər səs-küy qopartmazdı. Səs gələn kimi hamı haradasa partlayış baş verdiyini dedi».

«BİNA ÇÖKƏNƏ OXŞAMIR»

Masallıda çıxan «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə hesab edir ki, kimin nə deməsindən asılı olmayaraq, bina özbaşına, yaxud nasazlıqdan çökənə oxşamır: «Əvvəl dedilər binada çökmə olub. Amma bu, düz deyil. Çünki binanın üstü çökməyib. Çökmə olsaydı binanın bir tərəfi əyilərdi. Bəziləri deyir ki, 10 gün əvvəl ABŞ Azərbaycanda terror təhlükəsi gözləndiyini bildirmişdi, yəqin elə o terrorun biri budur. Dəqiq heç bir məlumat yoxdur. Yəni 4 mərtəbə balon qazından o cür partlaya bilməz. Binada da başqa qaz, elektrik olmayıb. Halbuki ikinci mərtəbə tamam tökülüb. Bina çökübsə, onda yuxarı mərtəbənin şüşələri niyə sınıb tökülüb?».

Hadisə ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (142.2) ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

**İlqar Rəsul,
Müstəcab Məmmədov**

Bayrağın qonşularını köçürürlər

Bayraq Meydanı ətrafındakı iki doqquzmərtəbəli yaşayış binası söküləcək. Bu haqda AzadlıqRadiosuna Aqil Quliyev küçəsi 5 ünvanında yaşayan sakinlər məlumat veriblər. Onlar özləri isə bu haqda qapılarına yapışdırılmış elandan xəbər tutublar. Sakin Minirə İskəndərova: «Qapıya vurublar. Dedilər ki, Əmlak Komitəsindən gəliblər, bu bildirişləri payladılar. Nə möhür yoxdur, nə qol çəkməyiblər, elə-belə bir kağız. O kağızı istənilən adam hər yerdə çap edib gətirər».

Binanın söküntüsü ilə əlaqədar məhəllədə qərargah da yaradılıb. Sakinlər deyirlər ki, onlara 2 ay ərzində evlərini tərk etmək tapşırılıb.

"SİZİ SÜRGÜN EDƏCƏYİK"

«Bizi yollayırlar Qələbə kinoteatrının yanına, Badamdara, Tbilisi prospektinə. Orda da binalar bilirsiz necə tikilib? Hamısı yan-yana, pəncərə pəncərəyə baxır.

- Dünən demədi, sürgün edəcəyik sizi?
- 5 otaq satıb bura gəlmişəm. nəyə görə? Dənizə görə. Mənə dənizin yanında yaşamaq lazım idi».

Bina sakinlərinin sözlərinə görə, bu

ərəziyə prezidentin gəlişindən əvvəl binanın fasadı təmizlənilib, təmir edilmişdi, küçələrə asfalt döşənmişdi. Lalə Quliyeva:
- Yayda təmir etdilər. Asfalt saldılar. İndi sökülür. Nə keçib üstündən, 5-6 ay keçib də.

GƏLSİNLƏR, ÖLDÜRSÜNLƏR, ÇIXARTSINLAR

- Pul istəyirik ki, bəlkə mən gedib imkanımaya görə həyat evi alacam. Gəlsinlər, öldürsünlər, çıxartsınlar mənə o evdən, mən çıxmıyacağam.

- Siz bizi köçürmək istəyirsinizsə, bizə yaxınlıqdakı «Yeni Həyat»dan verin mənzil. Deyir ki, siz nə danışırsınız, orda kvadratı 5 min manatdır. Bəs bizim ev onlardan əskikdir. Bura sakitçilikdir. Maşın yox, ekologiyası təmiz. Biz burdan heç cürə istəmirik köçmək. Əgər köçürsənsə, köçür «Yeni Həyata».

"HƏDƏ-QORXUYA UYMASINLAR"

Hüquqşünas Şəfa Camalzadə deyir ki, Bayraq Meydanı dövlət ehtiyacı olmağına görə, sakinlərin məcburi köçürülməsi hüquqa ziddir: «Fövqəladə təhlükədən köçürülməyə gəldikdə isə, bu barədə komissiya yaradılmalıdır. Daha sonra qiymət müəyyən edilməlidir. Sonra əhəlinin yerləşdirilməsi olmalıdır. Hədə-



qorxuya uyub, evlərini satmasınlar».

Sözündən binada yaşayan 72 ailə öz mülki hüquqlarını müdafiə etmək üçün 10 nəfərdən ibarət komitə də yaradıb. Deyirlər hər kəs razı salınmayınca onlar öz sözlərindən geri çəkilməyəcəklər. Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadrat metrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Qeyri-rəsmi rəqəmlərə görə, bu kompleksin tikilib başa çatmasına 20 milyon manata yaxın pul xərclənib.

Durna Səfəri

İcra başçısının müavini və baş memar həbs olunub

Mağazasının sökülməsinə etiraz olaraq intihar edən Şəki sakini Hikmət Səlimovun ölümü ilə əlaqədar iki məmur həbs olunub. Məlumatı Respublika Prokurorluğu yayıb. Açıqlamada bildirilir ki, fevralın 3-də Şəki Şəhər İcra


Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurahmanov məhkəmə qərarı olmadan mağazanın sökülməsi üçün göstəriş veriblər: «Həmin tikililərin bir hissəsinin traktor-ekskavatorla uçurulub-

dəyidilməsinə nail olublar. Bununla da fiziki şəxsin konstitusiyaya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozublar».

Baş Prokurorluq bildirir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Elfanə Səlimovaya ayrılan 30 kvadratmetr ərazidə onun atası Hikmət Səlimov icazəsiz mağaza və talvar inşa etdirib. Orada qanunsuz küçə ticarəti aparılıb. Bununla əlaqədar Şəki şəhər bələdiyyəsi Hikmət Səlimova rəsmi xəbərdarlıq edib. O, inzibati xəta törətməkdə təqsirli bilinərək 20 manat cərimələnib. Məlumatda qeyd olunur ki, Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Onların barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hikmət Səlimov mağazasının sökülməsinə etiraz olaraq fevralın 3-də Kiş çayının üzərindəki körpüdən özünü ataraq intihar edib.

Sərgi



Ухудшение в Карабахском урегулировании



Международная Кризисная Группа опубликовала 8 февраля доклад «Армения-Азербайджан - предотвратить войну». В докладе отмечено, что напряженность в регионе растет на фоне гонки вооружений, усиления столкновений на фронте, взаимных обвинений и угроз и провалами переговоров. Все это усиливает вероятность возобновления войны между Арменией и Азербайджаном из-за Нагорного Карабаха:

«Новая война будет более разрушительной, чем война 1992-1994 гг, и ни одна из сторон не будет иметь шансы на легкую и быструю победу. В региональный конфликт могут быть втянуты Россия, Турция и Иран. Нефте- и газопроводы вблизи линии фронта окажутся под угрозой. Для предотвращения этого сценария стороны должны подписать документ об основных принципах урегулирования конфликта и предпринять меры по укреплению доверия. Однако в минувшем году произошло значительное ухудшение ситуации на фронте. Она может выйти из-под контроля.

Азербайджан серьезно пострадал в конфликте, потеряв 16% территории и имея 586 000 перемещенных лиц. Если ситуация не изменится, то Азербайджан будет чувствовать себя вправе использовать военную силу для решения проблемы.

Баку планирует увеличить военный бюджет на 45% и довести его в 2011 году до \$3,1 млрд при госбюджете страны в \$15,9 млрд. Это может быть методом давления на Ереван, но может и спровоцировать Армению на упреждающий удар перед

лицом неминуемого наступления Баку.

Армия Азербайджана оценивается в 95000 человек, а Армении и Нагорного Карабаха - в 70000. Арсеналы обеих сторон становятся все более смертельными и позволяют вести затяжную войну, в которой пострададут крупные населенные пункты, жизненно важная инфраструктура и коммуникации. На саммите ОБСЕ в Астане в декабре президенты двух стран так и не смогли подписать документ об основных принципах урегулирования. Дальше это будет сделать еще труднее».

Кризисная группа считает, что стороны должны предпринять меры по укреплению доверия, включая



вывод снайперов с линии соприкосновения, не проводить крупномасштабных военных учений: « 24 июня 2010 года Азербайджан провел самые серьезные военные учения под контролем лично президента Ильхама Алиев и с участием более 4000 военнослужащих, 100 танков, 77 бронемашин, 125 артиллерийских орудий, эскадрильи из 17 истребителей и 12 боевых вертолетов.

Баку намерен приобрести ракетные системы С-300, вертолеты Ми-24, 29 БТР-70, 35 артиллерийских орудий в Украине и танки Т-72 в России. Бюджет Армении не сравним с азербайджанским, но Ереван тоже вооружается - в 2011 году он составит \$390 млн.

Армения может купить оружие у России по значительно более низким ценам, чем Азербайджан - по двустороннему соглашению и членству в ОДКБ.

Время работает против президента Алиева, который, наверное, будет баллотироваться на третий срок подряд в 2013 году. Ряд экспертов считают, что в случае войны Азербайджан постарается осуществить блиц-криг и освободить Карабах или хотя бы ряд низменных районов вокруг него.

Армянские военные уверены в тактическом преимуществе, так как контролируют большую часть высот вокруг Нагорного Карабаха. Наступление потребует от Азербайджана минимум тройного превосходства на земле и в воздухе. Моральный дух и боевая готовность в армии Армении считается выше, чем в Азербайджане, который страдает от коррупции. Однако последние сообщения о фактах дедовщины в армянской армии говорят о том, что это превосходство преувеличено.

Армянские ракеты СКАД-Б смогут достигнуть Баку. У армян не менее 32 таких ракет и пусковых установок. В свою очередь, 129 тактических баллистических ракет Азербайджана могут поразить основные города Армении и Карабаха.

Армянские войска постараются захватить Газах и Агстафу, чтобы перерезать международные автомобильные железные дороги, а также трубопроводы Баку-Тбилиси-Джейхан (БТД) и Баку-Тбилиси-Эрзурум. Наступление может быть предпринято на Гянджу, а также Евлах и Мингечевир.

В заключении доклада сказано, что география и тактические соображения указывают, что ни одна из сторон не сможет легко и быстро выиграть войну. Скорее всего, борьба будет долгой и затронет большую территорию, а также уничтожит важную энергетическую инфраструктуру. Поэтому усилия международного сообщества должны быть направлены на то, чтобы усилить давление на Армению и Азербайджан, и не допустить войны».

**По материалам
информгентства Turan**

İlham Əliyev: «Korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır»



İlham Əliyev

«Bütün vətəndaşlardan xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına məlumat versinlər».

Bu sözləri prezident İlham Əliyev Qazaxda olarkən deyib. O, əlavə edib ki, ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır: «Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən Azərbay-

canın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq».

İlham Əliyev onu da deyib ki, keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılıb: «Azərbaycanda orta əməkhaqqı 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar».

Ölkədə yoxsulluq probleminə toxunan prezident bildirib ki, son 7 ildə yoxsulluq səviyyəsi 4 dəfə düşüb, amma yoxsulluğun hazırkı 9 faizlik həddi də çoxdur: «Son 7 ildə 900 mindən çox iş yeri açılıb ki, onlardan 700 minə qədəri daimidir. İşsizliyin böyük hissəsi aradan qaldırılıb, amma hələ də işsizlik var».

Səadət Akifqızı

Bahar Muradova: «Korrupsiya ilə mübarizənin Misirlə əlaqəsi yoxdur»

«Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə uzun müddətdir gedir. Bunun Misirdə, Tunisdə baş verənlərlə deyildiyi kimi, əlaqəsi yoxdur». Bunu fevralın 11-də Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

«Ərəb ölkələrində gedən proseslərin Azərbaycana sırımması barədə fikirlər müxalifətin xülyalarıdır», - deyə vitse-spiker əlavə edib. Xanım Muradova deyib ki, nazirlərin iclaslar keçirməsi və korrupsiyaya qarşı fikirlər səsəndirməsi ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsidir.

- Son iclaslar korrupsiyaya qarşı mübarizənin tərkib hissədirsə, niyə bunlar yalnız prezidentin bu barədə çıxışından sonraya təsadüf etdi?

- Bu, sadəcə, əvvəlcədən aparılan bir mübarizədir, indi də davam edir.

“İSLAHATLAR DAHA DA DƏRİNLƏŞƏCƏK”

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, islahatlar hansısa



Bahar Muradova

xarici amillə əlaqəli deyil: «Deyirlər bu islahatlar hansısa proseslə bağlıdır, amma bu, belə deyil. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması üçün bu inkişafa mane ola biləcək korrupsiyanı minimuma endirmək lazımdır».

Əli Hüseynov deyir ki, prezident də bu tapşırıqları verib və işlər aparılır. Parlamentin iclasında bəzi deputatlar təklif edib ki, korrupsiyaya qarşı mübarizə komitəsinə ictimaiyyət də dəvət olunsun. Əli Hüseynov bunları formal məsələlər adlandırıb və deyib ki, aparılan islahatlar daha da dərinləşəcək.

İlqar Rəsul

The Washington Post

“The Washington Post” yenə İlham Əliyevdən yazır

“The Washington Post” qəzetinin redaktoru Fred Hiatt Misir hadisələrinə ABŞ-ın münasibəti və Vaşinqtonun digər müsəlman diktatorlarla bundan sonrakı mümkün davranışını təhlil edir.

Qəzetin bazar ertəsi çıxan sayında məşhur “demokratiya, yoxsa, neft” dilemmasına bir daha qayıdan müəllif yazır:

“Dövlət katibi Hillari Klinton bu günlər ayrı-ayrı ölkələrdə demokratik islahatların aparılması da ABŞ-ın strateji maraqlarına daxil olduğunu bildirib. Klinton deyib ki, bu, sadəcə, bir idealizm deyil, həm də strateji zərurətdir”.

Fred Hiatt qeyd edir ki, Dövlət katibi Hillari Klinton ötən həftəsonu Münhendə keçirilən təhlükəsizlik konfransında bundan sonra ABŞ-ın demokratik islahatlar üçün avtoritar rejimlərə daha çox təzyiq edəcəyini deyib. Dövlət katibi bildirib ki, yaxın perspektivdə risklər vəd etsə də, ABŞ həmin rejimlərə çatdıracaq ki, “indiyəqədərki status-kvo, sadəcə olaraq, davam etdirilə bilməz”.

İndi müəllif sual edir: “Bu sözlər praktikada nə demək olacaq? Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartını oynayıyır. Və ona neft lazım olan ABŞ-da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayış göstərir. Yəni indi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?”



Qubad İbadoğlu

AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hökumətin antikorrupsiya siyasətini şərh edərkən bildirib ki, hökumət sosial narazılıqların qarşısını almaq üçün bu addımı atıb: «Söhbət yalnız məişət səviyyəsində korrupsiyanın azaldılmasından gedir. Bu, yəqin ki, sistem korrupsiyasından, siyasi korrupsiyadan çox uzaqdadır. Mən məişət korrupsiyasının irəli salınmasını da təbii sayıram. Çünki son iki ildə xüsusilə məmur özbaşınalığından kifayət qədər şikayət və ərizələr daxil olub».

İqtisadçı-ekspertin fikrincə, hökumət demək istəyir ki, «məmurlar gözü çıxan qardaşlarından dərs götürsünlər. Bir az öz kreslolarına daha çox bağlansınlar».

Amma Qubad İbadoğlu korrupsiya ilə mübarizəyə skeptik yanaşır: «Çünki arabanın köhnə təkərini nə qədər yağlasan da, o yenə də cırıldayacaq. Bunu nəzərə almaq lazımdır».



Oktay Haqverdiyev

KORRUPSİYA ARTIQ DÖVLƏTİN TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİDİR

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyevin fikrincə, hazırda aparılan korrupsiya ilə mübarizə görüntü xarakteri daşıyır: «Bu iclaslar sovet vaxtı Mərkəzi Komitənin plenumlarını, partiya-təsərrüfat məclislərini xatırladır. Yiğilirlər. Özü də yiğilanlar

Mütəxəssislər antikorrupsiya vədləri haqda nə deyir?

kimlərdir? Onların özləri elə korrupsionerlərdir də.

Bu, mübarizə deyil».

KORRUPSİYANIN DƏRƏCƏSİ VAR AXI...

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov isə bildirir ki, ümumiyyətlə, Azərbaycanda korrupsiya ilə bağlı atılan istənilən addımı müsbət qarşılayır. Ancaq bunun nə qədər davamlı olacağı, haraya qədər gedəcəyi onun üçün də sual olaraq qalır. Deputat ən effektiv mübarizəni islahat aparmaqda görür: «Korrupsiya olmayan hökumət yoxdur. Amma bunun da dərəcəsi var da. Bu dərəcədə, Azərbaycanda olduğu kimi yox».



Asim Mollazadə

İSLAHAT NİYƏ QEYRİ-SƏMİMİ OLMALIDIR Kİ?

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu mübarizənin effektiv olması üçün parlamentə bu işi sistemləşdirməyi təklif etdi. Bitərəf deputat Fuad Muradovdan tutmuş, YAP təmsilçisi spiker Oqtay Əsədova qədər bəzi deputatlar inandırmağa çalışdılar ki, korrupsiyaya qarşı müşahidə olunan fəallaşma nə müvəqqətidir, nə də kənar amillərin təsirindən baş verir. Bu bir islahatdır və o, dərinləşəcək.

«BUNUN NƏTİCƏSİ BİLİNƏCƏK»

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, atılan addımlar ciddi sonucu olmayacaq kampaniya xarakteri daşıyır və bunun səbəbi heç də islahatçılıq deyil. İqbal Ağazadə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Prezident Administrasiyasının üzv olduğu Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının bu istiqamətdə iş aparmasını mümkün hesab etmir. Deyir

əhalinin böyük əksəriyyətinin şikayət etdiyi orqanların indi korrupsiyaya qarşı mübarizə aparmasını nə ictimaiyyət, nə beynəlxalq təşkilatlar, nə də sadə vətəndaşlar qəbul etməyəcək. Onun fikrincə, əgər hakimiyyət həqiqətən də korrupsiyaya qarşı mübarizə aparmaq və ictimaiyyəti müntəzəm məlumatlandırmaq istəyəydi, bu komissiyaya cəmiyyətin müxtəlif təbəqələrini-QHT-ləri, siyasi təşkilatların nümayəndələrini cəlb edərdi.

KORRUPSİYA PİK NÖQTƏYƏ QALXANDA...

Siyasi ekspert Toğrul Cavarlı isə hesab edir ki, baş verənlər müvəqqəti kampaniyaya oxşamır. Çünki dövlət qurumları bir-birinin ardınca bu prosesə qoşulur və bəzi etiraf edirlər. Bu isə cəmiyyəti də prosesə cəlb edir. Bu, birinci maraqlı məqamdır.

İkinci odur ki, Dünya Bankı ilə Azərbaycanın korrupsiya ilə bağlı 4 illik proqramı var. O proqramı heç kim görməyib. Nə vaxt hakimiyyət həmin proqramdan real danışsa, bu mübarizə onda inandırıcı olacaq. Toğrul Cavarlıya görə, bu kampaniya tək cəzə əvəzində ölkələrinin təsirindən başlayana da oxşamır. «Mən inanmıram ki, bu tək Misirin təsiridir. Fikrimcə, bu eyni fəvqəldövlətlərin nəsə bir tapşırığına da oxşayır, ya da Azərbaycan nəsə vəd verib. Çünki artıq hamiyə aydındır ki, Amerika bu gün artıq qaçan Hüsni Mübarəkə, o boyda Misirə cürət edib



Toğrul Cavarlı

tövsiyələr verirsə, Azərbaycana da 100 faiz vaxtaşırı tövsiyələr verir. İndi hansı səbəbə Azərbaycan bu dəfə bu tövsiyələri qəbul edir, onu araşdırmağa dəyər».

**Xədicə İsmayılova,
Kamran Mahmudov**

Avtomobil «rastamoşka»sında korrupsiyaya etiraz



Fevralın 9-da Gürcüstandan avtomobil gətirən bir qrup vətəndaş Bakı Baş Gömrük İdarəsinin Sullutəpədəki Yasamal və Binəqədi gömrük postunda onlardan rüsumdan artıq pul alınmasına etirazlarını bildirdilər. Onsuz da avtomobillərin qeydiyyatına alınması ilə bağlı rüsumların həddən artıq çox olduğunu bildirən avtomobil sahibləri istənilən rüşvəti verməyəcəklərini bildirdilər. Gürcüstandan avtomobil gətirən Nurəddin Quliyev: «Mən Gürcüstandan 4 min dollara maşın alıb gətirmişəm, məndən "rastamoşka" üçün 3600 manat pul istəyirlər. Bu

necə rəsmi rüsum ola bilər axı?»

Nəqliyyat vasitələri üçün gömrük tariflərini hesablayanda aydın olur ki, Nurəddin Quliyevin gətirdiyi avtomobilin rəsmi dövlət rüsumu 2802 manat 66 qəpikdir. Sahibkarın dediyinə görə, ondan 708 manat artıq pul istənilir.

Nurəddin Quliyev bildirir ki, gömrük əməkdaşlarına prezidentin son günlər korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırığını yada salmaları da onların köməyinə gəlməyib. «Deyirik, deyirlər, gedin hara şikayət edirsinizsə edin».

«CƏNAB PREZİDENT, SİZİN GÖSTƏRİŞLƏRƏ GÖMRÜKDƏ ƏMƏL ETMİRLƏR»

Narazı adamların arasında hüquq müdafiəçisi Vidadi İsgəndərov da olub. Dediyyə görə, qohumlarından biri Gürcüstandan avtomobil gətirib və sənədləşmə işində ona kömək etməsini istəyi: «Mən indi Milli Təhlükəsizlik Nazirliyinə və prezident İlham Əliyevə müraciət edəcəm ki, cənab prezident, 10 gündür siz göstəriş vermişiniz, amma sizin verdiyiniz göstərişlərə gömrükdə

əməl etmirlər. Adamlar deyirlər ki, prezidentin göstərişindən qabaq alınan rüşvət indikindən az olub».

Vidadi İsgəndərovun gömrük işçilərinə qanunları pozmaları və prezidentin göstərişlərinin əleyhinə getmələri ilə bağlı xəbərdarlığından sonra əraziyə yaxınlıqdakı 40-cı polis bölməsinin əməkdaşları çağırılıb.

NARAZILIĞIN 200-300 MANATLIQ NƏTİCƏSİ

Vidadi İsgəndərov deyir ki, əvvəlcə onlara əsası və gömrüyün iş rejimini pozmaları ilə bağlı xəbərdarlıq olunsada, sonda məsələ korrupsiyadan narazıların xeyrinə həll olunub. Belə ki, onların hər birindən əvvəl istənilən rüsumdan 200-300 manat az pul alınıb.

Bakı Baş Gömrük İdarəsinin Sullutəpədəki Yasamal və Binəqədi gömrük postundan isə bizə fevralın 9-da baş verənlər barədə məlumatsız olduqlarını bildirdilər. Onu da dedilər ki, avtomobillərin qeydiyyatı zamanı heç kimdən rüsumdan əlavə pul alınmır.

Maarif Çingizoğlu

Gədəbəyli qəssab rüşvətlə necə mübarizə aparır

"10 İL PULSUZ VERDİM BƏSDİR" - DEYİB

Gədəbəy bazarında ət satan sahibkar İkrəm Musayev korrupsiyaya qarşı mübarizə kampaniyasından ruhlanaraq bazar rəhbərliyinə pulsuz dəri verməkdən imtina edib. Sahibkarın dediyinə görə, 10 il ərzində hər gün kəsdiyi iki qoyunun dərisini bazar rəhbərliyinə havayı verirmiş. Amma Ramiz Mehdiyevin çıxışını eşidəndən sonra dərinə pulsuz verməkdən imtina edib: "Dedim Ramiz Mehdiyevin korrupsiyaya qarşı mübarizə çıxışı var, mən bundan sonra dərinə pulsuz verməyəcəm. Əvəzində mənim stolumu yığışdırdılar. Bir kvadrat metr üçün hər ay 90 manat yer pulu və hər gün də kəsdiyim iki qoyunun dərisini məndən pulsuz alırdılar. Dərinin biri 3 manatdır. Bu da bir aya 180 manat edir. Amma heç vaxt mənə dəriyə görə pul vermirdilər".

Hər ay 180 manatlıq dərinin ondan pulsuz alınmasını əsl korrupsiya sayan sahibkar mübarizəni belə aparmaq qərarına gəlib. Amma sahibkarın korrupsiyaya qarşı mübarizəsi onun bazardan çıxarılması ilə nəticələnib.

MÜBAHİSƏ POLİSƏ DƏ BƏLLİDİR

İkrəm Musayev yaranmış vəziyyətlə bağlı Rayon Polis İdarəsinə müraciət edib. Deyir ki, hər gün polisə çağırılıb sual-cavab olunmaqdan artıq bezib. Rayon Polis İdarəsi rəisinin müavini Bəhman Məmmədov isə bildirir ki, İkrəm Musayevin müraciətinin polisə heç bir aidiyyəti yoxdur. Qaldı ki, sahibkarın hər

gün polisə çağırılmasına, reis müavini deyir ki, sahibkarla yanaşı bazar rəhbərliyi də şikayətçidir. Həmin şikayətdə bazar rəhbərliyi İkrəm Musayevin qeyri-qanuni hərəkətlərə yol verdiyini qeyd edib.

Yazının davamını AzadlıqRadiosu.az saytında oxuyun.

Təmiz söhbət



Azərbaycan-Gürcüstan: iki fərqli ölkə



«Sınıq körpü» sərhəd keçid məntəqəsi Azərbaycanın qərb qapısıdır. Bu qapıdan keçib qonşu Gürcüstana gedirlər. Ancaq məsələ təkcə qapıda deyil, bu keçid məntəqəsi elə bil səhirlə güzgüdür. Bu güzgülüyə bircə dəfə baxmaq yetər ki, orda, doğulub boya-başa çatdığı ölkəni bütün çılaqlığı ilə görəsən...

QOŞA QAPI...

«Sınıq körpü» sərhəd keçid məntəqəsinin iki qapısı var. Sonradan öyrənəcəyəm ki, onların birindən maşınlar, o birindən isə piyadalar keçir. Hər gün neçə-neçə irili-xırdalı maşın, piyada bu qapılardan keçib Gürcüstana gedib-qayıdır. Biz maşınların keçdiyi qapının qarşısında növbə tuturuq. Sıra bizə çatanda qapının qarşısında duran sərhədçi əsgər məni maşından düşür. Deyir ki, maşında yalnız sürücü qala bilər, sən isə piyadalar üçün nəzərdə tutulan qapıdan keçməlisən. Sərhədçiyə maşının mənim adıma olduğunu, sürücünün təklidə buraxılmayacağını söyləsəm də, dediyindən dönmür. Sürücü maşınla içəri keçir, mən isə Novruzəli kimi elə qapının qarşısında gözləməyi üstün tuturam. Bir qədər sonra bəlli olur ki, Novruzəli kimi gözləməkdə haqlıyamış. Sürücü zəng vurur ki, maşın mənim adıma olduğundan, onu buraxmırlar. Sərhədçi əsgərə bu vəziyyəti anlatmaq istəyirəm, o isə hələ də məni buraxmaq istəmir. Belə çıxır ki, adi fərdi prosedurlar nəzərə alınmadığından mən maşını oradaca atıb, özüm Gürcüstana piyada getməliyəm? Yalnız uzun-uzadı xahiş-minnətdən sonra əsgəri yola gətirib qapıdan içəri keçirəm...

GÜRCÜSTANA NİYƏ GEDİRSƏN?...

Ancaq sevincim uzun çəkmir. İndi də bəlli olur ki, sərhəd və gömrük əmək-

daşları günorta naharına getdiklərindən biz yenə gözləməli olacağıq. Nəhayət, onlar nahardan qayıdıb gəlirlər. Biz maşından düşürülürük və sənədlərimiz yoxlanılır. Sonra da bizi buraxılış məntəqəsinin önünə gətirib, pəncərənin qarşısında şəkilmizi çəkirlər. Yoxlama bununla bitmir, maşının içi, yük yeri ələfələk edilir. Daha sonra isə bizə cibimizi boşaltmalı olduğumuzu deyirlər. Cibim-

dən təqribən bir neçə yüz dollar və bir o qədər də Azərbaycan manatı çıxır. Həmin an eşidirəm ki, ölkədən milli valyuta çıxarmaq olmaz. Mübahisənin bir nəticə vermədiyini görüb, yenidən xahiş-minnətə keçirəm və bu, nəticə verir. Ancaq bununla belə, məndən Gürcüstana gedişimin səbəbini soruşmağı da unutmurlar. Gürcüstana, sadəcə, turist kimi getmək istədiyimi deyib, nəhayət ki, buraxılış çeki alıram. Həmin çeki Azərbaycanın nəzarətində olan sonuncu əsgər postuna verib, oradan da neytral zonaya daxil oluram.

NEYTRAL ZONA...

Neytral zonadan Azərbaycanın yeni inşa edilən «Sınıq körpü» sərhəd məntəqəsi xeyli dəbdəbəli görünür. Biz oradan keçənə qədər rəsmən açılışı olmasa da, ötən ilin oktyabrından istifadəyə verilib. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı yeni müasir tipli 3 mərtəbəli inzibati bina da inşa edilib. Yardımçı binaların divarlarına isə yonulmuş, naxışlı daşlar vurulub.

GÜRCÜSTAN TƏRƏFİ-SADƏ, ŞÜŞƏ MƏNTƏQƏLƏR...

Gürcüstan sərhəd və gömrükçüləri isə sadə, şüşə məntəqələrdə oturlar. Sadəlik onların qonaqlarla davranışlarında da açıqca hiss olunur.

Orada həm maşınlar, həm də piyadalar üçün yalnız bir buraxılış məntəqəsindən istifadə edilir. Üstəlik yoxlama zamanı maşından düşmək tələb edilmir. Sənədləri maşındaca təqdim edirsən və şəkilin də elə orada çəkilir. Bu prosedur cəmi bir neçə dəqiqə çəkir və onların rəsmi dilində «yaxşı yol» sözlərini eşidib-çaşıb qalır-san... Nə maşın yoxlanılır, nə də üst baş. Düşünürəm ki, əzablı yoxlanışlar başa çatdı. Ancaq görünür mən yenidən Azərbaycana dönməli olduğumu nahaq unut-

muşam. Üstəlik hələ Gürcüstandan qayıdanda Azərbaycana məxsus avtobusların saatlarla gözləməsindən xəbərsizəm. Bu barədə bir qədər sonra.

TBİLİSİ BAZARI UCUZLUQDUR...

- Müqayisə üçün götürsək, burada bolqar cücələrini bizim pulla 2 manat 20 qəpiyə almaq olar, bizdə isə 4 manat 50 qəpiyədir. Burada balığın kiloqramını 2 manat 50 qəpiyə alırıq, bizdə həmin balıq 3 manat 50 qəpikdir. Kartof, soğan da ucuzdur...

Bu, Ağstafa rayon sakini Elman Cəfərovdur. Onunla Tbilisinin mərkəzindəki «Dinamo» stadionunun yaxınlığındakı bazarın qarşısında görüşürük. Ağstafadan Tbilisiyə təqribən 100-110 kilometrdir. Elman Cəfərov dövlət sərhədini keçməklə bu məsafəni qət edib ki, Tbilisidə ailəsinə bazarlıq etsin:

- Gəlin gedək siqaretin qiymətinə baxın, burada ucuzdur. Ərzaq lap ucuzdur. Bananın birini bizim pulla 20, 25, 30 qəpiyə almaq olar...

Elman Cəfərov deyir ki, Ağstafanın, Qazaxın yoxsul əhalisi Tbilisiyə əsasən avtobuslarla gəlirlər. Bu, təqribən onlara 15 manata başa gəlir. Əvəzində isə ailələrinin bir aylıq ərzaqlarını ala bilirlər.

• Gətirilməsi yasaq olunmuş ərzaq məhsulları...

- Azərbaycan-möcüzələr ölkəsi...
- Rustavi maşın bazarı...
- Gürcüstanda rüşvət yoxdur
- Aldanmış Əhmədli sakini...
- Növbədən kənar maşınlar buraxılır...
- İkinci yoxlama...
- «Camaat neyləsin...»



Babək Bəkirin xüsusi reportajının davamını AzadliqRadiosu.az saytında oxuyun.

Tbilisi-Rustavi-Ağstafa-Bakı

Babək Bəkir

İran və Azərbaycan arasında nə baş verir?



Fevralın əvvəlindən başlayaraq «Səhər» Televiziyasının «iftira və ideoloji təxribat kampaniyası» əleyhinə Bakıda İran səfirliyi qarşısında bir neçə dəfə aksiya keçirilib, İranın Azərbaycana qarşı «qeyri-dost münasibətlərinə son qoyması» tələb edilib. Eləcə də İranla Ermənistanın münasibətlərinin möhkəmlənməsinə etiraz edilib. Fevralın 1-də keçirilən aksiya iştirakçıları etirazlarını belə bildiriblər: «Bu gün İran mətbuatında Azərbaycanın daxili işlərinə qarışıqlar, Azərbaycanın dövlət atributları təhqir olunur, Azərbaycan xalqının mədəni, mədəni dəyərləri gözdən salınır. Üstəlik bizim bütün mədəniyyətimiz İran adına çıxılır. 35 milyon xalqın hüquqları ayaqlar altındadır».

«İRANA QARŞI AKSİYALARA NORMAL BAXIRAM»

Bu aksiyadan bir gün əvvəl fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclasında da İran məsələsi diqqətdə olub. İranın Azərbaycanın konstitusiyaya quruluşuna təhdidlərinin artdığını deyən bəzi deputatlar Azərbaycan vətəndaşlarını İrana getməməyə çağırıb, digərləri bu istiqamətdə ideoloji iş aparılmalı olduğunu deyib. Fevralın 10-da Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov yerli mətbuata müsahibəsində də bildirib ki, son vaxtlar qonşu olmasına baxmayaraq, İranın bir sıra KİV-də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri aydın hiss olunur. O, İranın Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiyalara normal yanaşdığını və bu aksiyaların İranın müvafiq dairələri tərəfindən etiraz mesajları kimi qəbul

edilməli olduğunu deyib.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami isə fevralın 9-da bildirib ki, hər iki ölkənin mətbuat nümayəndələri prezidentlərin sözləri əsasında işləsələr. Onun sözlərinə görə, «hər ölkədə naşı jurnalistlər var. Yaxşı olar ki, onlar diqqətli olsunlar».

ƏLİYEVLƏRİN DƏ ADI ÇƏKİLMƏYƏ BAŞLAYIB

AzadlıqRadiosunun cənub bölgəsi üzrə müxbiri Müstəcab Məmmədov deyir ki, "Səhər" Televiziyası son 1 aydır prezident və ailəsi haqda da məlumatlar yaymağa başlayıb: «İrandan danışan dini adamlar tez-tez hakimiyyəti, prezident İlham Əliyevin adını çəkirlər, əvvəl çəkməzdilər. Əvvəllər belə idi ki, bunlar Azərbaycana qarşı öz fikirlərini söyləyirdilər, ancaq Əliyevlər ailəsinə dəymirdilər. Amma indi onu da qatıblar, adını tez-tez çəkirlər».



«TƏPƏGÖZLƏRİN DÖYÜŞÜ»

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid isə bildirir ki, indiyə kimi milli-demokratik qüvvələrin İran səfirliyi qarşısında keçirilən aksiyaları polis tərəfindən dağıdılıb, MTN İranın təqib etdiyi İran azərbaycanlılarını dəfələrlə təhvil verib. İndi baş verənləri isə Qənimət Zahid «rəhbər qüvvələrin toqquşması» adlandırır: «İndi, sadəcə, İran mafiyası Azərbaycan mafiyasının xətrinə dəydiyinə görə, Azərbaycan mafiyası da öz əlaltılarını səfərbər edib İrana qarşı. İndi yadlarına düşüb ki, sən demə orda 25-30 milyon azərbaycanlı var, onların hüquqları pozulmuş. Ona görə mən bunu «təpəgözlərin döyüşü» adlandırırım».

Sevinc Hüseynzadə

Əli Həsənov: «Beynəlxalq təşkilatların siyasəti bizi qane etmir»

«Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir». Bunu jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib:

«Beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda, Ermənistanla qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur». Ə.Həsənov deyir ki, beynəlxalq təşkilatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, amma onlar ortaya iradə qoymurlar.

Sevinc Hüseynzadə

Həmsədrlər irəliləyişlər olduğunu bildirirlər

Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 8-dən 11-nə qədər davam edən regiona səfərlərinin yekunları haqqında birgə bəyanat yayıblar. Onlar qeyd edirlər ki, keçən ilin oktyabrında prezidentlərin Həştərxan görüşündən bu yana danışıqlar prosesində müəyyən irəliləyişlər olub. Həmsədrlər tərəfləri sülh danışıqları prosesinin növbəti mərhələyə daxil olmasına imkan verməyə və sülh üçün hərəkətlərində və ictimai çıxışlarında daha ehtiyatlı olmağa çağırırlar.

Həmsədrlər – ABŞ-dan Robert Bradke, Fransadan Bernard Fassier və Rusiyadan İqor Popov Bakıda və Yerevanda prezidentlər, Xarici İşlər və Müdafiə nazirləri ilə görüşüblər. Fevralın 11-də Bakıda Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevlə görüşləri zamanı nazir deyib ki, Bakı Qarabağ üçün yeni müharibəyə ciddi hazırlıq görür. Nazir bildirib ki, Ermənistan işğalçı siyasətinə son qoymalıdır.

Azərbaycanda niyə tələbə hərəkatı yaranmır?



Ötən əsrin 60-cı illəri, Fransa. Sorbonnanın tələbələrinin etirazları Fransanı silkələyir, hökumət istefa verməyə məcbur olur, hakimiyyət dəyişir. Siyasət və sosiologiya ilə məşğul olanlar öz nəzəriyyələrinə yenidən baxmalı olurlar və bundan sonra sosial dəyişikliklərin aparıcı qüvvəsi əvvəllər olduğu kimi lümpen proletariat deyil, artıq tələbələr hesab olunmağa başlayır. Hətta ən konservativ sosialist ölkəsində, SSRİ-də A.Saxarov oxşar fikirlər söyləməyə başlayır və buna görə hakimiyyətin qəzəbinə tuş gəlir.

O hadisələrdən indi yarım əsr vaxt keçib. Bu müddət ərzində universitetlərin ölkələrin həyatında rolu ilə bağlı mübahisələr və fikirlər səngiməyib. Qeyd edək ki, Şərqdə də bunun analogiyaları olsa da, universitetlər tipik Qərb fenomenidir. Bununla razılaşımaq çox çətindir və mübahisəlidir, çünki Avropada tarixi bir neçə yüz ili adlayan universitet olsa da, Şərqdə belə mərkəzlərə təsadüf olunmur. Bu yazıda təbii ki, məqsəd Qərb universitetlərinin tarixini araşdırmaq deyil, bunun üçün hətta silsilə verilislər də kifayət etməz. Sadəcə, Azərbaycanda bu ənənələrin necə formalaşması, necə deyirlər, prosesin özü daha çox maraq kəsb edir. Bəri başdan bir detali qeyd edək. Buralarda universitetlər elə bir böyük tarixə malik deyillər. Ona görə də tələbə hərəkatına bir qədər fərqli prizmadan baxmaq lazımdır.

UNİVERSİTETLƏRİN

MUXTARİYYƏTİ VARMİ?

Avtonomluq Azərbaycan universitetləri

üçün hələ xəyaldır. Burada təhsil və yaşayış qaydalarına tələbələrin təsiri bəlkə orta məktəblərdə olduğundan da azdır. Elə orta məktəblərdə də valideynlərin məktəb həyatına təsiri maliyyə yardımı ilə məhdudlaşır. Tələbələr fənləri seçmirlər, tədris prosesinə demək olar ki, müdaxilə edə bilmirlər. Ölkədə universitet şəhərcikləri yoxdur.

Məhz bu səbəbdən hansısa muxtariyyətdən danışmaq hələ tezdir. Hər şey, hətta universitetlərin girişində kimlərin büstlərinin qoyulacağı ancaq «yuxarı»lar tərəfindən müəyyən edilir. Universitetlərin avtonomluğu tələbələrin azad və müstəqil olması üçün əsas şərtidir. Nəinki dövlət və hətta özəl universitetlər də dövlətin ideoloji təsirindən azad deyillər. Universitetlər beyni mərkəzinə çevrilə bilmirlər. Qərb universitetləri həmişə orada tədris edən müəllim və professorları ilə məşhur olub. Filan universitetdə fəlsəfədən kim müəllim oxuyur? Belə suallar Azərbaycanda hələ ki, heç bir məzmun kəsb etmir, zira bir vaxtlar insanlar fəlsəfəni öyrənmək üçün alman, fizikanı öyrənmək üçün isə ingilis universitetlərinə üz tuturdular. Kembric, Kopenhagen, Qettingen – bu şəhərlər bir vaxt fizikanın vətəni hesab edilirdi. İndi də belə universitet mərkəzləri var. Amma Azərbaycanın təhsil sahəsində strateji planlaşdırma təcrübəsi yoxdur, bəzi tələbələr oxumaq üçün, sadəcə, xaricə göndərilir və elə bununla da iş bitmiş hesab olunur. Təbii ki, belə bir şəraitdə tələbələrin öncül qrup kimi formalaşması həmişə mübahisəli olacaq.

BƏLKƏ FƏRDİYYƏTÇİLİK MANE OLUR?

Məqalənin davamını
AzadliqRadiosu.az
saytında oxuyun.

Hüseynbala Səlimov,
müstəqil analitik


AzadliqRadiosu.az saytında həmçinin oxuyun



Şahbaz Xuduqoğlu: "Rəşad Məcid qərəzlidir"



"Məncə, Milli Kitab Müsabiqəsinin qalibi Natiq Rəsulzadə olacaq"



Ramil Səfərovdan kitab



"Kitab müsabiqələrinin əvvəlcədən müəyyənləşdirilmiş qalibləri olur"



İran şahının neft strategiyası necə iflasa uğradı?



Tunisin devrilmiş prezidenti Zeynal Abdin Ben Əlinin Tunisi tərk etmədən əvvəlki son anlarını zəhmli həyat yoldaşının həqarətlərinə qatılmaqla keçirdiyi ortaya çıxıb. Fransanın «Nouvel Observateur» jurnalının ələ keçirdiyi məlumatlara görə, Leyla Ben Əli Səudiyyə Ərəbistanına getmək istəməyən ərinə «Təyyarəyə min, axmaq. Bütün həyatımı sənin zibillərinə dözərək keçirmişəm» deyib qışqırmış.

«Nouvel Observateur» hava qüvvələrinin yüksək vəzifəli şəxsinin

Berluskoni və "Mübarəkin bacısı qızı"

İtaliya prokurorları baş nazir Silvio Berluskoninin dərhal məhkəməyə çıxarılmasını tələb ediblər. Məhkəmənin dərhal olması müraciəti belə başa düşülür ki, prokurorların əlində kifayət qədər sübut var. Buna görə prokurorlar ilkin məhkəmə dinləməsinə ehtiyac görmürlər. Milan prokurorlarının təqdim etdiyi sənəddə deyilir ki, 74 yaşlı Berluskoni "əhəmiyyətli sayda qadına, o cümlədən gecə klubunun rəqqasəsi, mərakeşli Karima El Mahruqa seksə görə pul verib".

"Həmin vaxt El Mahruqun yaşı 18-dən

«Təyyarəyə min, axmaq...»

dediklərinə istinad edib. Deyilənlərə görə, yanvarın 14-də Tunis paytaxtında etirazlar olan bir vaxtda Ben Əli əlində çantası Tunis aeroportunun ortasında dayanıb deyirmiş ki, «Burax məni, getmək istəmirəm, burda qalıb ölmək istəyirəm».

Leyla Ben Əli və Tunisdə hamının nifrət etdiyi siyasi polis şefi Əli Şəriəti Ben Əlini təyyarənin pilləkənlərinə itələyib «Min...» deyib söyüş söyürmüş. Ben Əlinin devrilməsinə müdafiə edən əsgərlərdən bəziləri aeroportda olsa da, baş verənlərə heç bir reaksiya göstərməyiblər.

Ben Əlinin yanında həyat yoldaşından başqa oğlu Məhəmməd, qızı Həlimə, qızının nişanlısı və iki filippinli xidmətçi də varmış.

MƏNİ TUNİSƏ QAYTARACAQSINIZ?

Uçuş vaxtı isə Ben Əli hər 10 dəqiqədən bir pilota yaxınlaşıb «Oğlum, sonra məni Tunisə geri qaytaracaqsan,

hə?» -deyə soruşmuş. Ordu tərəfindən təyyarə Ciddəyə enənə qədər Ben Əlinin başını qatması əmrini almış pilot deyirmiş ki, «əlbəttə, bunu eləmək üçün mənə əmr veriblər».

DÖVLƏTİ PƏRDƏ ARXASINDAN BİRİNCİ XANIM İDARƏ EDİRMİŞ

Trabelsi ailəsi üzvlərinin və prezident sarayı əməkdaşlarının sözlərinə görə, Ben Əli vaxtilə saç ustası işləmiş 53 yaşlı arvadının dediyi ilə oturub- durmuş. Hökuməti də onun əmrləri ilə idarə edirmiş. Prostat xərçənginin əldən saldığı Ben Əli 2009-cu ildə hakimiyyətdən getmək niyyətində olduğunu da bildirmiş. İddialara görə, arvadı ona qəti etiraz edib pərdə arxasında ərinin yerinə ölkəni idarə edirmiş. Ailə üzvlərindən biri deyibmiş ki, «Leylanın ssenarisi aydın idi. Bu gün 6 yaşında olan oğlu Məhəmməd böyüyüb hakimiyyətə gəlmək yaşına çatana qədər hakimiyyət onda olacaqmış».

«Daily Telegraph»



Misir prezidenti Hüsni Mübarəkin bacısı qızıdır. Berluskoni də diplomatik qalmaqla yol verməmək üçün onu polisdən buraxdırmaq istəyib. İndi söz hakimindir.

Elxan Nəsbli

Umberto Eko Berluskoniyə qarşı hərəkətin önündə



İtaliyanın Milan şəhərində baş nazir Silvio Berluskoninin istefası tələbilə keçirilən yürüşlərə düny-

aca məşhur yazıçı Umberto Eko da qoşulub. "Qızılgülün adı", "Fukunun kəfkiri" kimi məşhur əsərlərin müəllifi olan 79 yaşlı Eko - Berluskoniyə qarşı çıxan italyan ziyalıların önündə gedir. "Biz buraya İtaliyanın şərəfini qorumaq, dünyaya bütün italyanların onun kimi olmadığını göstərmək üçün gəlmişik", - deyərək Eko bu günlərdə Milanda böyük konsert zalına toplaşan aksiyaçılara müraciət edib.

Berluskonini keçmiş Misir prezidenti

Mübarəklə müqayisə edən Eko "bizim demokratiyamız girov götürülüb" deyib. Eko insanları "İtaliyanın korrupsiyaya uğramış ölkə imicinə qarşı üsyana" çağırıb. Onun sözlərinə görə, hər bir italyanın "öz ölkəsinin daha təmiz olmasını arzulamaq haqqı" var.

Berluskoninin fahişələrlə əlaqəsi ilə bağlı qalmaqla böyüməkdədir. Amma İtaliya boyu etirazlara baxmayaraq, baş nazir istefa verməyəcəyini bildirib. Bundan başqa, Berluskoninin adı dəfələrlə korrupsiya və mafiya ilə bağlı qalmaqlarda hallanıb.

Elnur Hüseynov «Eurovision-2011»in seçim sistemini düzgün saymır

«Eurovision» ehtiraslarının yeni təkən aldığı bu günlərdə Azərbaycanı ilk dəfə bu arenada təmsil edənlərdən biri-Elnur Hüseynovla əlaqə saxlayıb müsabiqə haqqında onun fikirlərini öyrəndik.



- Elnur, Samirlə birgə Azərbaycanın «Eurovision» pioneri olmusuz. İndiki müsabiqənin seçim mərhələsini izləyirsiniz?

- Əvvəl başladım izləməyə. Amma görəndə ki, güclü müğənilərimiz, güclü səsi olan iştirakçılarımız növbəti mərhələyə keçmədi, mən də marağımı itirib daha izləmədim.

- Bəs iştirakçılardan kimi dəstəkləyirdiz, kimi qələbəyə layiq bilirdiz?

- Mən dəstəkləyirdim Səbinə Babayevanı, Diana Hacıyevanı, bundan başqa, Eldar Qasimovun necə inkişaf etməsi xoşuma gəlirdi.

- Bəs növbəti mərhələyə keçən namizədlər haqqında nə deyə bilərsiniz?

- Məncə, onlar üçün hələ tezdir, uşağ «Eurovision»una bəlkə də gedə bilərdilər, böyük səhnəyə çıxmaq üçün isə onlara 3-4 il lazımdır.

- Bəs indi yarış davam etdirən 5 nəfərdən Azərbaycanı kim daha yaxşı təmsil edə bilər?

- Eldar qalıb hələ?

- Hə, Eldar Qasimov da davam edir.

- Elə Eldar da gedə bilər, hər halda o birilərindən yaxşıdır.

- Elnur, SMS seçimini nə dərəcədə ədalətli seçim sistemi sayırsız?

- Məncə, SMS sistemi düzgün deyil, çünki kimin pulu olacaq, o da özünü qabağa apara biləcək. Xüsusilə hər telefonda nə qədər istəyirsən səs göndərə bilərsən. 1000 manatlıq kontur alıb, adam özü-özünə yüzlərlə səs göndərə bilər. Bu, düzgün olmur axı. Bizim vaxtımızda münsiflər heyəti otururdu, ciddi yoxlama gedirdi. Xarici görünüş, səs, səhnədə özünü aparmaq qabiliyyəti – hər şeyə baxırdılar. Amma indi belə bir şey yoxdur.

- Sizdən sonrakı «Eurovision» iştirakçıları - Aysel və Səfurə Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət ediblər. Sizin belə təşəbbüsünüz varmı?

- Yox, axı o, mənlilik deyil.

- Niyə?

- Çünki mən siyasət adamı deyiləm. Mən nə qədər də olsa, hər halda musiqi təhsilim var, musiqi ilə məşğulam. Siyasət isə mənlilik deyil, vallah. Belə də isə, düzgün partiyadırsa, düzgün işi varsa, niyə də yox? Dəstəkləmək olar, amma hansısa partiya yazılmağa gələndə, mən heç vaxt yazılmıram, bir neytral insan kimi qalaram.

Sevinc Hüseynzadə

Antikorrupsiya iclasları Azərbaycanda nəyi dəyişəcək?

- Heç nə dəyişməyəcək, şüarla rüşvət kəsilməz
- “Kampaniya var” deyib, daha çox rüşvət alacaqlar
- Uğurlu olacaq
- Maraqlanmıram

AzadlıqRadiosunda verilislər:

Unutmayın: Siz bu verilisləri canlı dinləyə bilmirsinizsə, istənilən vaxt AzadlıqRadiosu.az saytında onların səs yazılışlarına qulaq asa bilərsiniz. Bu, elə də çətin deyil.

İşdən sonra

Can Bakı

Xüsusi reportaj

Qaynar xətt

Həmyerli

Tanınmışlar

Şəffaflıq

14-24

İz

Panorama

Qafqaz Qovşağı

Oxu zalı

Hər kəsin haqqı var

Təbriz Ekspres

İşdən sonra

“İşdən sonra”ya qulaq asın

Debatların, açıq müzakirələrin çatışmadığı bir zamanda “İşdən sonra” verilişi ən aktual mövzular üzrə debatlarla, müzakirə və söhbətlərə həsr olunur.

Hər gün saat 17-dən 19-dək “İşdən sonra”-nı canlı dinləyin. Canlı dinləyə bilmədikdə onun səs yazılışına sonradan AzadlıqRadiosu.az saytından qulaq asa bilərsiniz. Hər bir veriliş haqda xülasəni də buradan oxumaq olar.

“Simsiz teleqraf”

SƏS SALMA, YATANLAR AYILAR...



10.01.2011. Bakı metropoliteni. Yükləyib: Emil Bağırov

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə daxil olmaqla, yaxud MMS kimi mobil telefonda yollaya bilərsiniz. Ehtiyac varsa, anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30,

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



AzadliqRadiosu .az[®]

24 saat

DIQQƏT! DIQQƏT!

AzadliqRadiosunun 13° "HOTBIRD 8" peykində göstəriciləri:

POLARIZATION: Vertical

FREQ: 12.226 GHZ

FEC: 3/4

NEW SYMBOL RATE: 27.5 MS/s



Kanalın adı

Azadliq VOAAzeri

Pol: H

Tezlik: 11.862 Ghz

Sürət: 27.500 MS/s

Web-TV



AZADLIQ-TV-nin canlı yayım saatları

Hər gün 17:05-19:00-dək
«İşdən sonra» proqramı

Çərşənbə günləri: 9:00-10:00-dək
«Can Bakı» proqramı

Cümə axşamları: 10:05-11:00-dək
«Pen Club» - Ədəbiyyat proqramı

Verilişlərin vaxtı:

Səhər proqramı	08 ⁰⁰ -10 ⁰⁰
Günorta proqramı	12 ⁰⁰ -13 ⁰⁰
Təkrarlar	15 ⁰⁰ -16 ⁰⁰
İşdən sonra	17 ⁰⁰ -19 ⁰⁰
Kontekst	20 ⁰⁰ -21 ⁰⁰
Gecə proqramı	22 ⁰⁰ -24 ⁰⁰

Bizimlə əlaqə:

E-mail: efir@AzadliqRadiosu.az

Qaynar xətt: 436-77-41

SMS: 050/ 744-10-17

MMS: 050/ 213-56-30

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
mətbu nəşrlərin reyestrinə
daxil edilib, №3080

"Fərqli düşüncə" jurnalının xüsusi buraxılışı

Təsisçi və redaktor:
Ş.A.Namazov

Bülleten redaksiyada
səhifələnilib, "Qanun"
mətbəəsində çap olunub
Mətbəənin ünvanı: Bakı, Tibilisi
prospekti, 2-ci Alatava, 9

Redaksiyanın ünvanı: Bakı,
F.Şahbazov küçəsi, 18
email: ferqlidergi@gmail.com
Tiraj: 10000 nüsxə
Pulsuz